

Baş redaktordan

KİMLİYİN TƏSDİQİ

Doğrulu danışüb, düzgünü deşək, gərək

Ismayılovun alimliyini də, insanlığını da etiraf edək

Kicik Qazapın aşağı silsilisini
zim kondan keçirdi. Qabaq-qonşor
Gordu baba da qazabəlli silsilisini
on uca zirvəsi idi. Vo hərdən dünyaya
nan genisiyini görəmək üçün o zirvəyə
vo qazardım vo ordan üzüüsəyi
Araza torof baxardım. Hava aydın
olanda üfütlərin tömizliyi altında
Araz sorbədöyü atılmış gümüş kəmət
kimi parıldayırdı. Və elə o zir-
vəden uzağası baxanda Arazböy
kandalar, şübhəsiz. Soltanlı da çox
aydın göründür. Bəlkə də, homşas
olmamışımızdan, telobuluk hasıvanın,
göncəliyin bənövşə qoxusunu ruhumda
oldugündən irəli golirdi. Deyirdim
ki, bax o, İsmayılgılın kondır. Son-
ra da səhəbt uzanırı. Həmşəsiydi
olan gəncin adı unvan orlu da
çoş möşhurlar - Sordar Əsədo,
müləllimini Qazançlı Kazimova, o
vaxt publisist kimi, gənc yüzü kimi
tanınan Tahir Kazimova, hələ yad-
daşlarından silmiliyin, heyatyan vaxt-
sız getmiş Eldar adlı gənc bir şaire,
məşhur Verdizadələrə, professor To-
fiq Hacıyevə, Kamal Hacıyevə vo
qeyrillərinə. Söz yox ki, Soltanlı kon-
dinden partiya, əmək və ideologiya
xotti ilə məşhur olanlar da vardi. Vo
bunlar yada düşmürdü. Görünür, ya-
da düşmeyin sırrı yalnız sözlə bağlı
dir. Sözün hələsində olanlar "söz"
adlanan möşəlin işindən dəyin
görünür. O vaxt hələ Qara böyün
gəyərini qara bulud tamam örtmə-
mişdi. Doğrular, ala-tala buludlar
vardı gəy üzündə vo Arazböy də
hərdən qalm, six çən çökordi. Ada-
ma elə golordi ki, o qənim istinə
yerimok do olar vo yero de düşməz-
son. Amma gəy üzündən günüs sax-
yanda o çən, çiçkin yaşış olub, seh
olub yera çökordi. Həc bilməzdin ki,
hara getdi?

Vo axır ki, o vaxt da golib çatdı
ki, o qara buludlar da sıxlışbər gəyün
üzünü tutdu. O çən-çiçkin da bütün
Qara böyün büründü. Vo həlo ki, o qənim,
çiçkinin üstüne de yeriyo bilmirik.

...Yox, dönya daqlımadı. O Qara-
bığın üstündən yanın güñüsün işgi
da yox olmadı. Bəlkə, parçalanıb işiq

külçələri kimi yerin, yurdun ziyanı-
larının rubuna gökdə. Indi dənəmərə
kimi ayri-ayrı ziyanıları gözəldərə
yanır o işi. Elə idindiñ özündəndən
yerdən, yurdən, o etladan - bütün
Qarabağdan olan ziyanı, dostlarının
gözərlərinə baxanda o nuru, o işgi
görürəm. İsmayılin gözündə görürəm.
Çaparıñ gözündə görürəm. Çünkü
həmşasə olanlar, gənclikindəki
doğmaliyin unutmasınlar bir-birinin
gözərlərinə daha avşın, dəna aqşın, da-
həsərtə baxa bilirlər.

Hər bir yaradıcının on diqqət-
kan asırı almışın tamamında yazarır.
Bu, şəxsin öz imzasıdır; comitiviyə
neçə görürən, kimliyini təsdiq edə
bilirəm, bəzək, varmı, xoşumı.

Ümumiyyətə, hər bir insan üçün
özünətədqi iki istiqaməti yoldan
keçir. Birində şəxsin insanlığı, ma-
nəvi dayarı, o birində sonəti, elmı.
Və on natiqədə bı yollar golib bir-
laşmışdır. Kimlər üçünə, bəlkə,
daha tez; qırxa, olıfıcı, vo deyərdim
ki, daha müükəmlənmişdən birləşir,
tamlaşır. Ən sərt opponənt də, an
qoddar qorqoz rəqəmətə alımsa yəhə
qıçıqlı etrafından yaina bilir.

"İsmayılov - 60" adı ilə
təqdim olunan "Kımlıyin təsdiqi" ki-
tabı artıq yaxılıb. Vo bizim adəbi-el-
mi ictihadıyyətin etirafı da elə budur.
Tənmiş eləm adamlarının, müasirli-
rin İsmayılov Kazimov haqqında düşün-
cəsər göstərit ki, dədə-baba dilyəle
desək, o, papagını günde havayı yan-
durmaya. Təqdim olunan yazılar onu
KİFAYƏT qədər qabarq göstərə bilir
görünən və görünənən tarşlarıla.

...İsmayılov, Çaparıñ Arazraqı
Xəlefliyidəki evində, Yuxarı Xəlefli-
dəki dədə-baba həyatımızda vo elo-
co do Cobrayıl səhərində çoxlu gö-
ruşlarımız olub. Vo hərdən fikir-
laşırıom ki, o səfərdəki çorayın, da-
zun dədə deyəşen, ayri cür id. Mon
da onların Soltanlı kondindəki evin-
de olmuşum. Uzun evyani, birmor-
təboli ev id. Atası da elə həmin
evyanda ayloşmışdı.

Yaxına getdim, Babaş kişiylə görüşdüm. Dostlarının atası əlimi isti-isti sıxdı, xeyli buraxmadı. Dodaqlarının da arasında nəsə piçildədi. Dediyi sözlərdən yadimdə qalanı da var. Amma osas bu idi: "Bir-birinizi arxa-dayaq olun". Həmin o deyilməyən sözün, əl ilə ötürülen hissin, duyğunun bundan üstün ifadesini görmürəm. Babaş kişi sonra da elə baxmağında davam etdi.

...Çaparin oğlu Fəridin ömür kitabının bitdiyi gündə həmin anları bir də xatırladım. Həmişə düşünürdüm ki, yaş Çapara dov gələ bilməz. Təkcə Çapara yox, elə bu qardaşların hər birinə. Ancaq belə deyilmiş. Həyat gücünü göstərmək üçün qəzadan, qədərdən də yararlanır.

Deyesən, gözləri də bir qədər fərdən düşmüdü. Amma uzaqlara baxırdı. Bəlkə də, hələ əli yetmədiyi arzulara tərəf baxırdı. Həmişə düşünürəm ki, biz babaşara, nənələrə, atalarə, analara borclu qaldıq. Onları son arzularına - yurddə dəfn olunmaq arzularına qovuşdura bilmədik.



KİMLİYİN TƏSDİQİ

Doğrunu danişib, düzgünü desək, gərək İsmayıllı Kazimovun alimliyini də, insanlığını da etiraf edək

* * *

20-25 il bundan əvvəl mən yaşda olan ədəbiyyat və elm adamları - dostlar, tanışlar, tələbə yoldaşları arasında hərənin gələcək həyatına bir cür proqnoz verilirdi. İndiki halda "kimlərə hansı yol qoyulur, kimdən hansı ümid gözlənilirdi?" - sualına cavab vermək fikrim yoxdur. Ancaq İsmayıllı və Çapar Kazimov qardaşları haqqında zərafatyanı da olsa, belə fikir səslənirdi; "onlar həmişə kölgədə olacaqlar. Çünkü özlərindən qabaqda daha məşhur Kazimovlar var". Və əlbəttə ki, bu zaman professor Qəzen-fər Kazimov və yazıçı Tahir Kazimov qardaşları nəzərdə tutulurdu. Göz öünüə gətirilənlərin həqiqətinə şübhə yoxdur. Ancaq bu düşüncədə gələcək həyat yollarında əsl həqiqətin inam və inadın sayəsində istedəda güvənilərək cilalanıb aydınlanması unudulurdu.

İndi İsmayıllı Kazimov türkologiya sahəsində kifayət qədər tanınan və öz sözünü, öz məntiqini ədəbi-elmi ic-timaiyyətə diktə etmiş tədqiqatçıdır. Onun ister namizədiyi, isterse də doktorluq işlərinin vəzni, çəkisi, elmi düşüncədə yeri sahəyə bələd olanlara yaxşı məlumudur.

...Orxan Pamuk türk dəyərlərinə xəyanət edib Nobel mükafatı alanda "Babamın bavulu" adlı nitq söylədi - Nobel nitqi. Nitq onun bütün varlığından çəgləyib gəlirdi. Özü də nə Nobel Akademiyasının üzvlərinə, nə də salonda onu dinləyənlərə baxmırıdı. Sanki gözlərinin qabağında yazıçı olmaq istəyən, ancaq istedadı qədərincə olmadığın-dan arzusuna çatmayan atasını görürdü. Atasının bavulundan (çamadanından) çıxan vecsiz yazıların acı təəssüflə xatırlanması sanki bəxtdən, taledən alınan qisas idi. Bunu-ni yiyə xatırladım? Zənnimcə, deyəcəyim fikrin mahiyəti elə bu həqiqətdə gizlənib; əgər bir vaxt gənc türkoloq Cahid İsmayıloğlu alacağı nüfuzlu ödül müqabilində cavab nitqi söyləməli olsa, o, atasını nəinki acı təəssüflə, heç təəssüflə də yox. Əksinə, həmin nitqi fəxarətlə təkrar edəcək. Çünkü atasının obrazı gözlerinin qabağında bütün qüruru ilə görünəcək. Belə şəcərələr elmdə və ədəbiyyatda az deyil. Qumilyovları... digərlərini xatırlamaq olar.

...Bizim Gördü baba dağından Soltanhı əl içi kimi görünərdi. Elə biliyəm, buludların dağilan, dumanların, çənlərin-çiskinlərin çəkilən vaxtı olacaq...

...Kimliyin təsdiqi. Bu, möhürdür - açıq alınlı yaşa-mağın möhürü!